

Azərbaycan biologiya və seleksiya elminin Cəlal Əliyev zirvəsi

Azərbaycan elminin inkişafında böyük xidmətləri olan görkəmli alımlar sırasında dünya şöhrətli seleksiyaçı alım, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, Əməkdar Elm Xadimi, ictimai-siyasi xadim, "İstiqlal" və "Şərəf" ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin "Fəxri diplomu"na layiq görülmüş akademik Cəlal Əliyevin xüsusi yeri var. Onu cəsarətlə Azərbaycan biologiya və seleksiya elminin zirvəsi adlandırmış olar.

Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradılması və inkişafında müüm həmkənləri olan görkəmli alının uğurlu elmi fəaliyyətinin əhəmiyyətli hissəsi ölkəmizdə taxılçılığın inkişafına yönəlib. Onun fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Cəlal Əliyev elmi tədqiqatlarını 1951-ci ildən ömrünün sonuna dek Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası və 1971-ci ildən paralel olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslerinin molekulyar-genetik əsasları şöbələrində aparırdı.

Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi emək fəaliyyətinə başlayan bu böyük alımın seleksiyaçı intuisiyası, dərin nəzəri bilikləri, innovativ ideyaları, gərgin və məqsədyyönümlü əməyi yeni intensiv tipli taxıl sortlarının yaradılması ilə nəticələnib. Akademik Cəlal Əliyev yarım əsrden artıq bir müddətde feal elmi yaradıcılığını kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübə əsaslarının tədqiqinə həsr edib. Onun fotosintezin tədqiqi sahəsində yaradıldığı məktəbin əldə etdiyi elmi nəticələr dönyanın bir çox ölkələrinde uğurla tətbiq olunur. Akademik hələ öten ərin 70-ci illərindən başlayaraq buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla onu arzu olunan istiqamətə yönəltmek üçün genetik seleksiya işləri aparıb. Bununla da, akademik Cəlal Əliyev tərəfindən Azərbaycanda biologiya sahəsinə təd-



qıqtıları inkişaf etdirmək molekulyar biologiyanın, gen bioteknologiyasının inkişafının əsası qoyulub. Görkəmli alımın rəhbərliyi altında aparılan molekulyar tədqiqatlar əsasında buğda bitkisinin genom kitabxanası yaradılıb, sintez olunan plazmidlərin köməyi ilə genlerin köçürülməsi neticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınıb. Həmçinin gen mühəndisliyindən istifadə edilməklə, kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb.

Hələ öten ərin 80-ci illərinin əvvəllərində akademik Cəlal Əliyevin işləyib hazırladığı "Ideal buğda" bitkisi modelinin testləri əsasında seleksiya materiallarının seçilmesi və qiymətli formalar yaradılması işi daha sürətlənib. Bunun nəticəsi olaraq, həmin illərdə bir çox qiymətli buğda hibridləri yaradılıb, respublikamızın müxtəlif regionlarında bölgə-təcrübə stansiyalarında ekoloji sınaqların keçirilib. Onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunub.

Cəlal müəllimin elmi-tədqiqat işlərinə böyük marağı, elmi nəticələri təcrübə sahələ-

rində əyani görmək arzusu onu Əkinçilik İnstitutuna getirib və tezliklə həmin institutun təkanverici qüvvəsinə çevirib. "Ideal" tipli sortların yaradılması, respublikamızda və onun hüdudlarından kənarda da rayonlaşdırılmış "Mirbəşir-50", "Qaraqlıçığ-2", "Şirəslan-23", "Tərtər-2", "Vüqar" və başqa məhsuldar buğda sortları alımın çoxillik, intensiv fəaliyyətinin bəhrəsidir. Beynəlxalq mərkəzlərdən Azərbaycana gələn alımlar akademik təqdim etdiyi "Qiymətli-2/17" yeni yumşaq buğda sortunu yüksək məhsuldarlığına (hektardan 100 sentner), elə keyfiyyətinə, şaxtaya və xəstəliklərə davamlılığına görə "möcüze" adlandırıblar. 2008-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində akademik Cəlal Əliyevin rəhbərliyi altında tərəvəz və paxaklı bitkiləri yoluxdurun virus xəstəliklərinin molekulyar diaqnostikası və identifikasiyası üzrə tədqiqat işləri aparılırdı.

Görkəmli alım biologiya elmində, sözün əsl mənasında, böyük bir məktəb yaradıb. Onun təşəbbüsü ilə 250-dən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb. Onların

80 nəfərinin elmi rəhbəri şəxsən Cəlal Əliyev özü olub. Hazırda görkəmli alımın yetirmələri onun etimadını doğruldaraq dönyanın bir sıra ölkələrində qabaqcıl elm mərkəzlərində fəaliyyət göstərir, öz müəllimlərindən öyrəndiklərini təcrübədə uğurla tətbiq edirlər.

Dünya şöhrətli seleksiyaçı alımın gərgin əməyi, beynəlxalq elmi əlaqələrin inkişafındakı xidmətləri digər ölkələrin də ali mükaflatları ilə qiymətləndirilir. Onun elmi fəaliyyətini dərindən öyrənen Rusiya, Ukrayna, Belarus Kənd Təsərrüfatı Elmləri akademiyaları Cəlal Əliyevi fəxri üzv seçiblər. Akademikin 2003-cü ildə Gürcüstanın "Şərəf" ordeni ilə tətbiq olunması bu ölkənin elmi ictimaiyyəti və ziyyalıları tərəfindən dərin razılıq hissi ilə qarşılılanıb.

2014-cü ildə akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan "Infeksion və qeyri-infeksion xəstəliklər (INID)" jurnalının redaksiya heyətinin tərkibine daxil edilib. Bununla bağlı jurnalın baş redaktoru, doktor Liza Broun azərbaycanlı alıma ünvanlandığı məktubunda yazdı: "İnfeksion və qeyri-infeksion xəstəliklər (INID)" jurnalının redaksiya heyəti görkəmli alımlardan təşkil olunub. Biz böyük məmənuniyyətlə Sizi də jurnalımızın redaksiya heyətinin üzvü olmağa dəvət edirik. Hesab edirik ki, Sizin kimi nüfuzlu alımın redaksiya heyətinin tərkibində olması bizim üçün fərxdır və Sizin təcrübəniz və ekspert kimi yüksək professionallığınız elmi cəmiyyətlərinə da inkişafına imkan yaradır".

Tanınmış alım və mütəxəssislər akademik Cəlal Əliyevin elmi fəaliyyəti yüksək qiymətləndirilir. Dublin Universitet Kolleginin professoru Brus Osborn, ABŞ-in Pensilvaniya Universitetinin professoru Lesli Dalton, yaponiyalı alım Morio Murata və başqa akademik Cəlal Əliyevin fotosintezin öyrənilməsi sahəsində böyük uğurlara imza atlığı bildiriblər. Kimya üzrə Nobel mükafatı laureati, Kembrid Universitetinin professoru Jon Uolker Azərbaycanın dünya şöhrətli akademikinin fotosintezin öyrənilməsi sahəsində əvəzsiz lider olduğunu vurgulayıb.

Akademik Cəlal Əliyev təcrübəsini daim



alım və mütəxəssislər bölüsbür, onlara faydalı məsləhətlər verirdi. Yerlərdə təşkil olunan səyyar elmi seminarlarda alım və aspirantların iştirakı ilə seleksiya programının müzakirəsini keçirirdi. Bu seminarlarda akademik Cəlal Əliyevin gərgin əməyinin bəhəri olan yeni buğda sortlarının regionlarda daha geniş istifadə edilməsinin məqsədəyinə əməkdaşlığı bir daha təsdiqlənirdi. Xüsusilə farmer təsərrüfatlarında bu yeni sortların mütəşəkkil tətbiqi respublikamızda taxılçılığın inkişafının və ərzəq təhlükəsizliyinin əsas istiqaməti kimi diqqətə çatdırılırdı.

Görkəmli alım elmdə durğunluğu, ətaləti qəbul etmirdi. Gənc alım və tədqiqatçılarda görmək istədiyi ən vacib xüsusiyyətlər elmə sonsuz həvəs, yaradıcı axtarışlara maraqlı və zəhmətkeşlik id. AZERTAC-a müsahibəsində akademik Cəlal Əliyev elmlə məşğul olan insanları daim irəliyə baxmağa, yeni ideyalar irəli sürməyə səsləyirdi. Bu barədə danışarkən deyirdi: "SSRİ dövründə Novosibirskdə elmi mərkəz fəaliyyət göstərirdi. Mənim təşəbbüsümle oraya əsasən riyaziyyatçılar göndərilirdi. Bəzən belə deyənlər də olurdu ki, bu elmi mərkəz tanınmaya-tanınmaya

Cəlal Əliyev buraya niyə bu qədər riyaziyyatçı tələbə göndərir? Həmin vaxt o qədər də tanınmayan bu elmi mərkəz sonra ən yaxşılarından biri oldu. Ona görə də elmlə məşğul olan dünəni, bu günü yox, sabahi, o biri günü görməlidir. O riyaziyyatçılar indi ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Kanada, Braziliya kimi bir çox xarici ölkələrdə uğurla işləyir və elmə töhfələr verirlər".

Cəlal Əliyev elmi-təşkilat fəaliyyəti ilə ya-naşı, görkəmli ictimai-siyasi xadim kimi də ölkənin həyatında feal rol oynayır, principiallığı ilə seçilir. Bir neçə çağırış Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdu.

Bir alım və bir insan ömrünü şərəflə yaşa-mış akademik Cəlal Əliyev elmdə qoyub getdiyi silinməz izlərlə daim ürəklərde yaşa-yacaq, onun yetirmələri öz müəllimlərini fərxdır və xatırlayacaq, Azərbaycan xalqı isə görkəmli övladının xatırmasını daim uca tutacaq.

Kifayət ƏLİYEVƏ,
AZERTAC-in müxbiri.